

Yaxşı padşahın nağılı

Anar

© Anar. Seçilmiş Əsərləri. 2 cilddə. 1-ci cild
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı-1988

Sizə kimdən deyim, yaxşı padşahdan. Ravilər belə rəvayət edir ki, əyyami-qədimdə ya Çində, ya Maçində bir yaxşı padşah varmış. Bu padşah çox adil padşah imiş. Hamıdan, hamıdan adil. Yaxşı padşah heç vədə öz rəiyətlərinə güldən ağır söz deməzmiş. Nə incidərmış onları, nə boyunların vurdurarmış, nə də asarmış. Padşahın yaşı ötmüşdü, amma ömrü boyu o nəinki adam, heç taxtabiti, bira də öldürməmişdi.

Elə buna görə də padşahın çarpayısı birəylə dolu idi və padşah yaziq gecələr yata bilmirdi. Gecənin bir yarısı, görürsən, dururdu, çırağı yandırırdı, bir-bir birələri tuturdu, amma öldürmürdü. Onları arvadının çarpayısına atırdı. Padşah arvadıycün əldən-ayaqdan gedirdi. Lap “getmə gözüməndən, gedərəm özüməndən” idi. Birələri də arvadının çarpayısına onu incitmək, ona əziyyət vermək üçün atmırıldı. Yox, padşah bilirdi ki, birələrin arvadına heç bir ziyanı dəyməyəcək. Arvadı, maşallah, elə bərk yatırdı ki, istəyirsən üstünə bir qoşun birə, taxtabiti burax, vecinə deyildi. Arvad elə bərk yatırdı və həm də elə bərk xoruldayırdı ki, büllur—dəmir beton sarayın sütunları tir-tir titrəyirdi.

Padşah qaragün birtəhər canını birələrdən qurtarıb mürgüləyən kimi gözünün çimirini almamış təzədən dik atılırdı—onu arvadının xorultusu oyadırdı. Sübə tezdən arvad yuxudan dururdu—aya deyirdi sən çıxma, mən çıxm, günə deyirdi sən çıxma, mən çıxşm. Amma padşah səhər, xorultu kəsiləndən sonra da yata bilmirdi—axı işi-güçü vardı. Bir məmləkətin ki, padşahı səhər yatıb yuxuya qala, o məmləkətin İşləri nə sayaq olar?

Padşah belə bədbəxt padşah idi.

Sözün düzü, padşahın öz padşahlığı üçün də çox gözü atmırıldı. Padşah olmaqdən lap bezmişdi. Ondan olsayıdı çoxdan taxt-tacdan əl çəkərdi. Amma əl çəkmirdi. Çünkü əl çəksəydi taxta vəziri çıxacaqdı. İşdi şayə vəzir şah olsayıdı, o, nəinki məmləkətdəki bütün birələri, taxtabitiləri, milçəkləri və qarğaları qırıb öldürəcəkdi. Vəzir həm də o biri vəzirləri, vəkilləri, kim bilir bəlkə elə padşahın özünü də cənnətə vasil edəcəkdi.

Odur ki, padşah taxtı-tacdan əl çəkmirdi. Nə qədər yatmaq tamarzısı olsa da, həmişəlik yuxuya qərq olmaq istəmirdi.

Padşah həm adil padşah idi, həm bədbəxt padşah idi, həm də çox ağıllı, tədbirli padşah idi. Hamıdan, hamıdan ağılli. Hamıdan, hamıdan tədbirli.

Deməli yaxşı padşah adil idi, bədbəxt idi və ağıllı, tədbirli idi. Amma padşah həm də yaman yalqız, təpə-tənha padşah idi. O səbəbdən ki, məmləkətdə hərənin bir babı, bir curu, bir dostu var idi.

Padşahın səkkiz aşpazı, səkkiz faytonçusu, səkkiz dəlləyi, səkkiz vəzir-vəkili, bir qoşun qaraulçusu və bir qoşun saray şairi vardı. Bir aşpazın o birindən zənd-zəhləsi gedirdi, çünki biri deyirdi ki, bu dünya bir puçdur, o biri deyirdi, xeyr, əsla belə deyil.

Faytonçular elə hey bir-birinin ənginə qoyurdular. Sözləri çəp gəlirdi. Biri deyirdi həyatın mənası var, o biri deyirdi, dünyasında ola bilməz, yoxdur ki, yoxdur. Şairin biri o birindən danos yazırkı ki, bəs filankəsin işlətdiyi qafiyələr əzəl-axır məmləkətimizi bərbad edib xaraba qoyacaq. Qaraulçuların biri-birini görməyə gözləri yox idi. Vəzirlər, vəkillər bir-birinin ətini yeməyə hazırlıdılar. Amma buna baxmayaraq, onların heç biri tək, yalqız deyildi. Hərə öz həmpeşələrinin, işdaşlarının arasında idi. Bircə padşah tək idi. Padşahların həmpeşələri olmur.

Padşahların həmpeşələri də olmur, arzuları da. Faytonçular şair olmaq istəyirdi, şairlər dəllək, dəlləklər vəkil, vəkillər vəzir, vəzirlər padşah. Yeni padşah olmağın hamı tamarzısıydı. Hamı, bircə padşahdan savayı. Padşah onsuz da padşah idi və odur ki, heç bir şey arzulamırırdı.

Hamı bir-birindən material verirdi, öz həmpeşələrindən padşaha qiybət qırırdılar. Amma padşah heç kəsə heç kəsdən material, danos verə bilməzdi, heç kəsdən heç kəsə şikayətlənə bilməzdi. Heç kəslə qiybət qıra bilmirdi. Ürəyini bircə arvadına aça bilirdi, amma arvadı da onu atdı. Baş vəzirə qoşulub qaçıdı, bilmirəm Yaponiyaya, ya da həbəşlər ölkəsinə. Bəlkə də Kanar adalarına.

Günlərin bir günü baş vəzir papağını qoyub qabağına fikirləşdi, xeyli fikir edib anladı, qandi ki, padşah heç vaxt ölüb-eləyən deyil və deməli bu gərək taxt-tacdan gözünü çəksin. Baş vəzir isə yaman padşah olmaq istəyirdi. Padşah olmaqdan da artıq padşahın arvadına gözü düşmüdü.

Padşahın arvadı bir gözəl idi, bir gözəl idi, dilnən-söznən deyib qurtarmaq olmaz. Dünyayı aləmdə tayı-bərabəri yox idi: incəmiyan, nazikbədən, büllurbuxaq, almayanaq, gəl məni gör, dərdimdən öl. Ağzıma qoşa badam sığmaz. Mərmər sinəsində naz-nazi ipək paltarın altından bir cüt şamama baş qaldırıb “mənəm-mənəm” deyir. Yanaqlar—yaqutun qıraqları kimi, el bil qar üstünə qan damıb, qaşlar—qurulu yay, kipriklər yaydan çıxmış ox kimi elə uzundu ki, tamam gözünün üstünü tutub, saçlar şəvə kimi. Beli elə nazik idi ki, gilas yesə deyərdin boyludur. Boğazı elə zərif idi, su içsə görünərdi, yeriyəndə yerə naz eləyir. Padşah da onu yaman istəyirdi. Yaman da qısqanc idi padşah. Lap arvadını xoruzdan gizlədəndi. Qoymazdı arvadının üstünə bir erkək milçək qonsun.

Bəli, baş vəzir, nə fənd işlətdisə, fürsət tapdı, padşahın arvadınyan xəlvəti görüşdü. Nə dedi ona, nə boyun oldu, nə vədlər verdi, deyə bilmərəm, əl-qərəz, günlərin bir günü qoşulub qaçdilar. Bilmirəm Məqribə ya Məşriqə.

Baş vəzir, daha doğrusu təzə padşah vədinə xilaf çıxmadi—arvadının xorultusunu maqnitosuna yazdı və bu xorultunu məmləkətin himni elan etdi.

Hər gecə təzə məmləkətin radiosu xorultu-himni verirdi və təzə padşah ləzzətlə qulaq asırdı. Axı o cavan arvadını yaman sevirdi. Sevəndə isə xorultunu da musiqi kimi dinləyirsən. Bunlar burda sevişmədə olsun, sizə kimdən deyim, qoca padşahdan.

Qoca padşaha arvadının vəfasızlığı və baş vəzirin xəyanəti yaman yer eləmişdi. O öz rəiyətinə yad radionu dirləməyi qadağan etmişdi. Amma gecələr xəlvətdə bütün əhalini sabiq padşah arvadının xorultusuna qulaq asırdı. Vəzirləri ona görə qulaq asırdılar ki, maraqlıydı: axı heç kim padşah arvadının xorultusunu bundan əqdəm eşitməmişdi. Başqaları acıqcan qulaq asırdılar: əcəb oldu bizim maymaq padşaha, yaxşı elədi arvad, onu qoyub qaçıdı. Bəziləri də ürək ağrısıyla dinləyirdilər: axı necə oldu ki, bizim müdrik padşahımız bu cür arvadı əldən verdi, bu cür məlahətli xorultunu himn eləmək ağlına gəlmədi.

Amma yad radionu hamidan gizlicə padşah özü də tuturdu. Müəyyən saatlarda padşah kirimişcə aradan çıxırı. Tranzistorunu götürüb sarayın məlum yerinə girirdi. O, radionu qurur, illərlə dinlədiyi və əbədi itirdiyi xorultunu sanki yenidən eşidir və uzaq gənclik günlərinin xatırılərinə dairdi. Keçib gedənləri bir-bir yadına salırdı—arvadıyla rəqs meydançasında ilk tanışlığını, ulduzlu may gecəsində onu tramvaya ötürməsi, sevgilisinin saçlarının və ağacların o axşamkı qoxusu və ilk öpüş—büllur sarayın qaranlıq dəhlizindəki ilk öpüşləri... hər şey, hər şey bir-bir gəlib dururdu padşahın gözləri qabağında. Padşahın gözləri yaşarırdı. Axı padşah yaman yuxaürək padşah idi.

Xorultu kəsildir və gecə düşündü. Qoca, yalqız padşahın yalqız yatağındakı yalqız uzun gecəsi. Yataqda artıq arvadı yox idi, birələr, taxtabitilər də harasa qeyb olmuşdu. Amma onsuz da indi padşah yata bilmirdi. Bütün gecəni gözünü də qırpmırıldı. Yuxusuzluq bəlasına düçər olmuşdu. Qış düşəndə padşahın hali lap pis oldu. Uzun qış gecələri uzandıqca uzanırdı. Yuxusuz padşah gözlərini dama zilləyirdi—naxışlı dam göylər qədər uzaq idi. Padşah çarpayısında uzanıb düşünürdü. Yaman düşünən padşah idi. O düşünürdü: nə olardı, heç olmasa bircə saat yataydım, yuxumda da arvadım vəfasızı görəydim. Nə gözəl olardı, o vəfasız gələrdi yuxuma, yanına, bu sarayima, ölkəmə. Heç kəs də bilməzdi, heç kəsin də ağlına gəlməzdi, heç nə də lazı olmazdı—nə danışq, nə barışq, nə səhbət, nə qeybət...

Amma birdən padşahın ağlına gəldi ki, yaxşı, axı sabiq arvadı başqa birisinin də yuxusuna girə bilər. Padşah bir az da fikirləşdi və lap dəli oldu: birdən doğrudan arvadı kiminsə yuxusuna girir, bax elə bu saat rəiyətlərindən biri onu yuxuda görür. Bəlkə lap

elə təzə baş vəzirim görür onu. Padşahı od götürdü. O yerindən sıçradı. Adil, rəhmdil və sakit padşah lap özündən çıxmışdı. Belə xəyanəti o heç kəsə bağışlaya bilməzdi—nə arvadına, nə birinci vəzirinə, nə axırıcı faytonçuya. Padşah dərhal tədbir tökdü. O yaman tez-tədbir padşah idi: bütün rəiyyət—baş vəzirdən aşpaza qədər hər səhər yazılı surətdə gecəki yuxusunun məzmununu padşaha təqdim etməlidir.

Bu gündən etibarən padşahın işi-peşəsi yuxuların məzmununu oxumaq idi. Çoxusunun məzmunu qatmaqarışiq, dolaşiq və səfəh idi. Tezliklə bu padşahın pisini vurdu. O qərara gəldi ki, bu axının qabağını alsın. Padşah yuxuları ixtisara salmaq haqqında fərman verdi. Ancaq bazar günləri yuxu görməyə icazə veriridi. Bəzi imtiyazlı şəxslərin—vəzirlərin, vəkillərin—həftədə əlavə yarımları yuxu görməyə icazələri vardı—cümə günləri.

Padşah razıydı ki, heç kim, heç vaxt onun qanunlarını pozmur. Hami ancaq icazəli günlərdə yuxu görür və gördükəri haqqında müfəssəl məlumat verirdi. Amma ortalığa təzə bir məsələ çıxdı. Yuxular az olsa da, hər halda yenə də biməna, biməzmun və səfəh idilər. Bu yuxuların məmləkətə heç bir xeyri yox idi. Padşah çox fikirləşib axırı tapdı. O, bir komissiya düzəltdi. Həmin komissiya yuxuları təyin və tənzim etməli, yoxlamalı, onlara icazə verməli və nəzarət eləməliydi—heç bir dolaşıqlıq, qatma-qarışıqlıq, məntiqsizlik olmamalıdır. O yana, bu yana yozulan şeylər görməməli, qara basmaq olan—qadağandır! Yuxular sağlam ruhlu, aydın və açıq olmalıdır.

Yuxuların həftəlik icmalini oxuyanda padşahın üzü gülürdü. Axı hami eyni şeyi görürdü, amma hərə öz üslubunda, ruhunda: biri padşahi uca dağın başında, biri güllü-ciçəkli bağda, biri ağ atın belində görürdü. Belə yuxuları padşah çox bəyənirdi—o yeknəsəklikdə müxtəlifliyi, müxtəliflikdə yeknəsəkliyi xoşlayırdı. Padşah öz-özünə düşünürdü: “nə qəribə yuxulardır. Mən—at belində! Axı mən ömrümdə at minməmişəm. Görəsən at belində necə görünürəm? Kaş özümü bircə dəfə yuxuda görəydim.”

Ancaq görə bilmirdi. Çünkü yata bilmirdi. Yuxusuz gecələri uzandıqca uzanırdı. Bir gecə—ilin ən uzun gecəsi—arvadının hörülkləri kimi uzun və qara Şəbi-yeldada—padşahın qəlbi kədər və yalqızlıq qəmiylə lim-həlim doldu. Qəlbi daşa dönmədi, yox, amansızlaşmadı. Özünün özünə yazıçı gəldi.

Düşündü ki, bax indi bütün rəiyyətim arxayıñ-arxayıñ və xoşbəxt- xoşbəxt yatır (yuxu görürlər—çərsənbədir!). Amma mən gözümün cimirini ala bilmirəm. Rəiyyət bəxtiyardır və rahatdır, çünkü padşahları mənəm—adıləm və müdrikəm. Padşah bir az da düşündü və ağılna çox sadə, çox dərin bir fikir gəldi: “ yaxşı, niyə gərək hamının qeydinə qalasan, hamını xoşbəxt eləyəsən, bir halda ki, özün xoşbəxt deyilsən. Niyə hamının kefi kök olmalıdır, səninki pis”.

Padşah bu firkin dərinliyindən cuşa gəldi və cuşa gəlib ardınca düşünməyə başladı. “Çox əcəb, əgər mənim arvadım, ailəm, həmpeşəm, dostum, curum yoxdursa, heç olmasa ortağım olmalıdır—yuxusuzluq şəriklərim. Kimsə yuxusuzluğu mənimlə bölüşməlidir, bu

işdə mənimlə əlbir olmalıdır. Kimsə yox, hamı!” Səhərə yaxın qərar hazır idi: məmləkətdə heç kəs gecələr yatmamalıdır. Səhər üzü xoruzlar banlayanda padşah bu qanunu imzaladı və ilk dəfə sakit və bərk yatdı.

Sabahısı fərman camaata çatdırıldı: 1. Məmləkətdə heç kəs yatmamalıdır. 2. Məmləkətdə hamı xoşbəxt olmalıdır.

Bütün məmləkət bu fərmani sevinc və şadlıqla qarşılıdı—axı bu padşahın müdrikliyinin və camaat haqqında qayğısının yeni təzahürü idi.

Padşahın qəlbi də camaatin sədaqətindən, səmimi sevgisindən isinir, fərəhlə dolurdu. Bax bu saat, bu gecə vaxtı, padşah yuxlaya bilmir, bütün məmləkət də yatmir. Doğrudur, hərə öz evindədir, padşah isə əvvəlki kimi sarayında təkdir. Amma o bütün varlığıyla min cüt qapanmamış, qırılmayan gözün mehriban baxışlarını duyur. Padşahın heç aqlına da gəlmirdi ki, təbəələrinin yatıb yatmadığını yoxlasın. Onun şübhədən, yalandan zəhləsi gedirdi. Padşah hamiya inanan padşah idi.

—Təbəələrim xoşbəxtirmi? —deyə padşah keçmiş ikinci vəzirindən xəbər alırdı. Baş vəzir qaçandan sonra ikinci vəzir onun yerini tutmuşdu.

—Əlbəttə, padşah sağ olsun, sizin təbəələriniz yer üzündə ən xoşbəxt adamlardır.

—Onlar yaxşı, mehriban dolanır mı? — deyə padşah soruşurdu.

—Əlbəttə, padşah sağ olsun. Hər dəqiqə qucaqlaşış opüşürler.

—Bu ağ yalandır—deyə keçmiş üçüncü, indiki ikinci vəzir qəflətən sözə qarışdı.

Hami mat-məəttəl donub qaldı.

İkinci vəzir:

—Padşah sağ olsun— dedi—sizi daim aldadırlar. Təbəələriniz heç də opüşüb qucaqlaşmırlar. Onlar səhərdən axşamacan qızğın mübahisə edirlər.

—Mübahisə edirlər?—deyə padşah təəccübləndi—nə barədə mübahisə edirlər?

—Onlar bəhsə-bəhs edirlər. Hər biri deyir ki, dünyada ən xoşbəxt adam mənəm.

—Hə, belə de—padşah rahat nəfəs aldı.—Onda eybi yoxdur, bu sağlam mübahisədir.

Padşah fikrə getdi və öz-özünə qərara gəldi ki, ikinci vəziri prinsipial və doğrucu adam kimi birinci vəzirin yerinə, birinci vəziri isə ikincinin yerinə təyin eləsin.

Amma birdən üçüncü vəzir söz aldı.

—Padşah sağ olsun—dedi—məndən böyük vəzirlər, ikisi də haqlıdır. Amma bir şeyi deməyi unutdular. Təbəələriniz qucaqlaşış opüşürler də, qızğın mübahisələr də edirlər. Ancaq ən çox bir-birlərini əzişdirirlər.

—Əzişdirirlər?—padşah üz-gözünü turşutdu—aman allah, bu nə vəhşilikdir. Axı niyə bir-birlərini əzişdirirlər.

—Bu səhər iki novcavan lap az qala bir-birlərini öldürmüdürlər—deyə üçüncü vəzir xoş, həlim səslə sözünə davam etdi—biri deyirdi ki, hamidan çox padşahımızı mən istəyirəm, o birisi deyirdi ki, dünyasında ola bilməz, məndən çox onun istəyən yoxdur.

Padşah qızardı və utancaq-utancaq gülümsündü. Üçüncü vəzir baş vəzir, baş vəzir üçüncü vəzir oldu. İlkinci elə ikinciliyində qaldı.

Gecə padşah düşünürdü: “Görünür mən çox yaxşı padşaham ki, camaat məni bu qədər istəyir, bir-birlərini əzişdirirlər hətta.”

Bu fikirlərdən padşahın camaata lap südü daşdı. “Neyləyim ki, camaatımı bir az da artıq xoşbəxt eləyim”—deyə düşündü.

Yuxusuz gecələrində elə hey bu barədə düşünürdü. Düşünürdü, tapa bilmirdi, darixırıdı. Nəyahət bir gecə ağlına gözəl bir fikir gəldi: “Yaxşı, balam, vəzir demir ki, yuxular qadağan olunandan bəri, camaat xeyli xoşbəxtləşib? Deməli camaatı daha da xoşbəxt eləməkçün yenə bir şeyi qadağan eləmək gərəkdir”...

Səhər padşah vəzir-vəkili məşvərətə çağırıldı.

—Məsələ belədir—deyə onları işdən agah elədi və sözünü belə tamamladı: —fikir məndən, qadağanları tapmaq sizdən. Nəyi qadağan edək ki, camaatın kefi bir az durulsun.

Vəzirlərdən biri əlisbadan “S” hərfinin çıxarılmasını və “S” hərfi olan bütün sözlərin qadağan olunmasını təklif etdi. Onun dili şirin idi. “S” yerinə “C” deyirdi.

O biri vəzir təklif etdi ki, qadınlar saçlarını dibindən vurdursunlar; qızlara, qadınlara saç saxlamaq qadağan olunsun. Onun arvadı daz keçəl idi.

Vəzirlərdən biri də dedi ki, hər yanı, hər şeyi mixəyi rəngə boyayaq. O, daltonik idi, rəngləri ayıra bilmirdi.

Nəyahət vəzirlərdən biri də, nədənsə təklif elədi ki, sual işarəsi və sual cümlələri qadağan olunsun.

Bütün təkliflər qəbul olundu. Padşah dedi:

—Amma unutmayın ha... Fərmanda xüsusi qeyd edilməlidir ki, hamı xoşbəxt olmalıdır.

Bir neçə gündən sonra padşah: —təzə qanunlarımız yaxşı icra olunur?—deyə xəbər almaq istədi, ancaq yadına düşdü ki, sual qadağan olunub və cümləsini təsdiq şəklində dedi. Sonra əlavə etdi—heç bir çətinlik-filan da yoxdur.

Baş vəzir:

—Yoxdur—dedi.

Padşah:

—Amma mən özüm bəzi çətinliyi düşürəm—dedi.—Padşah hamidan qabaq özü öz qanunlarına riayət etməlidir. Doğrudur, mən nə qadınam, nə də rəssam, odur ki, o maddələr heç vecimə deyil... Amma... hərfi, bilirsiz də hansı hərfi deyirəm... Bu maddə yaman cəncəl imiş. Mən heç bilməzdim ki, bizim yəcuc-məcuc dilində həmin hərf olan bu qədər söz varmış. Amma bundan da cəncəlli sual maddəsidir. Mənm iki qaraulcum var. Həmişə vaxtı onlardan xəbər alardım. İndi qalmışam belə, xəbər ala bilmirəm. Qaraulçulardan bir arifdir. Vaxtı bilmək istəyəndə ona deyirəm: indi saat on ikidir. —Xeyr padşah sağ olsun—deyir, yedдинin yarısıdır. Amma ikinci qaraulçu qanmazın biridir. Həm qorxaqdır, həm də yaltaq. Hansı saatı desəm: bəli, bəli, padşah sağ olsun, düz buyurursunuz—deyir. Onun növbəsi olanda vaxtı bilə bilmirəm.

Padşahla vəzir qərara gəldilər ki, bundan sonra sual qadağası, istisna olaraq onların ikisinə aid deyil. Bu gecə vəzirlər səhbətdən sonra padşah yenə yata bilmirdi. O düşünürdü. Düşünürdü ki, dünya çox gidi dünyadır. Onun fərmanları gör nə qədər adamı xoşbəxt edib, padşahın özüycün isə bu qadağalar əziyyətdir, çətinlikdir. Bütün qadağaları yadda saxlamaq yaman dərddir. İllah da padşahın özüycün.

Padşah burda qalsın, sizə kimnən deyim, baş vəzirdən.

Günlərin bir günündə baş vəzir padşahın yanına iri bir mücrü gətirdi. Mücrü dolu material idi. Baş vəzir o biri vəzirlərin qanunu pozmalarına aid sənədlər gətirmişdi. Padşah dəhsətə gəldi—burda nələr yox idi?! Maqnitofon lentinə vəzirlərdən birinin səsi yazılmışdı—gecə vaxtı arvadıyla səhbətilə o yasaq hərfli sözlər deyirdi. Mixəyi deyil, yaşıl yarpaqlı budaq—bu budaq vəzirlərin birinin həyətlərindəki ağacın budağıdır. Fotolardan biri başqa bir vəzirin uzun hörülü qızının şəkli idi. Və nəyahət, xüsusi gizli cihazla ikinci vəzirin sayıqlamaları yazılmışdı—aydın məsələ idi ki, sayıqlayırdısa, deməli yatıbmış, həttə yuxu da görürmüş, yaramaz, özü də haçan—şənbə günü.

Padşahın dili-dodağı əsirdi. O çox köyrək və dəymə-düşər padşah idi.

—Neyləyək bunlara, bu qanunu pozanlara?—deyə padşah həyəcanla soruşdu.

Baş vəzir xoş və mehriban səslə:

—Padşah sağ olsun—dedi—hələlik, əvvəl-əvvəl tutaq basaq. Dalısına baxarıq.

—Hara basaq?

—Məhbəsə—deyə vəzir həlim və yavaş səslə cavab verdi.

Padşah:

—Axı bizim məmləkətdə məhbəs yoxdur—dedi.

Vəzir daha da incə və yumşaq səslə:

—Yoxdur, tikərik—dedi.

Padşah fikrə getdi, sonra dedi:

—Onda ən yaxşı memarlara tapşırın. Müasir üslubda, yaraşıqli, sadə və dəbdəbəli olsun.

Vəzir:

—Ən yaxşı layihə üçün müsabiqə elan edirik—dedi

Padşah:

—Bina əzəmətli, təntənəli və möhkəm tikilməlidir.—dedi.—Biz gələcəyi də nəzərdə tutmalıyıq. Yalnız indiki nəsillərçün deyil, gələcək nəsillərçün də tikməliyik.

105 layihədən biri bəyənildi. Qısa müddətdə möhtəşəm və geniş bir imarət ucaldıldı. İmarət nə imarət, ayağı dəryada, başı göydə buluddan nəm çəkir, bir kərpici qızıl, bir kərpici gümüşdən, adam baxanda gözü qamaşır. Məhbəs elə yaraşıqlı idi ki, adamlar qəsdən qanunu pozurdular—təki ora düşsünlər. Tezliklə məhbəs ziğ verincə doldu və heç bir cinayətlə ora düşmək mümkün olmadı. Tək-tük zirəklər rüşvətlə, tanışlıqla bir-iki gecəliyə 98-99-cu mərtəbələrdəki kameralara düşə bilərdilər.

1000-ci məhbus—baş vəzirin gözəl və gənc bibisi gizi—Miss Məhbəs elan edildi. Padşah şəxsən onu öpdü və biləyinə zərli qolbaq-buxov taxdı.

Baş vəzir özü də Məhbəsdə özüyün yeddi kameralıq bir mənzil qapışdırılmışdı.

Pəncərəsindən gözəl mənzərə açılırdı: dəniz görünürdü. Bilmirəm hansı dəniz—Qırmızı dəniz, ya Sarı dəniz...

Sözün doğrusu, padşahın özünün də bu məhbəsdə gözü vardi. Bir ara istəyirdi ora köçsün. Sonra fikirləşdi ki, qonşu məmləkətlərdə bu hərəkəti düzgün qiymətləndirməzlər.

Padşah yata bilmirdi ki, bilmirdi. Yaman ürəyi darixirdi. Heç aram tapa bilmirdi. İcazə verilməli nə vardısa qadağan olunmuşdu. Padşaha bircə düşünmək qalırkı. O da elə hey fikir çəkirdi. Yenə dərin düşüncələrə dalmışdı ki, nagahan başına iki fikir gəldi. Həm də bu fikir bir-biriylə həmqafiyə idi. Padşah lap mat-məəttəl qaldı, bir az da düşündü və bu iki qafiyə fikrə üçüncü bir qafiyə fikir də tapdı. Belə olan surətdə qərara gəldi ki, bütün fikirlərini qafiyələsin.

Padşah bu işə elə uydı ki, uzun-uzadı bir şer yazdı. Şeri bitirəndə isə əvvəlki fikirlərini unutdu və başa düşdü ki, fikir əsas deyil, əsas qafiyə və şerdir. Əslinə baxanda şer yazmaq dünyada ən vacib işdir, padşahlıq, taxt-tac—flan isə bir qoz. Bu fikrə gəlib padşah düz beş yüz əlli beş şer yazdı. İndi padşah qəti yəqin eləmişdi ki, bu dünyaya padşahlıq etmək üçün yox, şer yazmaq üçün gəlib. İstədi səhər bu barədə bütün məmləkətə car çəksin. Ancaq o başdanın belə bir fikrə gəldi ki, car çəkmək-flan lazım deyil, bu barədə hamiya, illah da baş vəzirə demək də vacib deyil, lazım deyil və hətta təhlükəlidir. Padşah belə qərara gəldi ki, mənim padşahlığım gərək şairiliyimə mane olmasın, şairiliyim də padşahlığıma. O çox ayıq padşah idi.

Amma hər bir şairin də, hər bi padşah kimi gərək camaati, kütləsi olsun. Padşah şerlərini saray şairlərinə oxumaq istəmirdi. Onlara inanmırkı. Bir dəfə tək səbr gətirmişdi, saray

şairləri bir ağızdan demişdilər ki, xeyrədir. Axşam isə arvadı vəzirə qoşulub qaçmışdı. Bundan sonra padşah saray şairlərinə inamını itirmişdi.

Padşah vəziri hüzuruna çağırıb:

—Yanıma bir şair gətir—dedi.

Vəzir:

—Hansı kameradan?—deyə xəbər aldı.

Padşah:

—Hüzuruma əsl şair gətir.—dedi.

Vəzir:

—Padşah sağ olsun—dedi—bir nəfər əsl var, amma o da dağa-daşa düşüb. Bilmirəm indi hansı meşədə, hansı səhradadır.

Padşah:

—Yerin altında da olsa, üstündə də, tapın gətirin—dedi. Soraqlaşış şairi tapdilar, gətirdilər. Şair şümal boylu, enli kürək, məğrur bir gənc idi. Biğ yeri bənövşə kimi yenicə baş qaldırıb. Gözəllikdə elə bir afəti-zaman idi ki, Yusif-Kənan onun əlinə su tökə bilməzdi. Üzünə baxan deyirdi ki, bir də baxım. Padşah ona yer göstərdi, sonra öz şerlərini oxumağa başladı.

Oxudu qurtardı.

—Necədir?—deyə xəbər aldı.

Şair:

—Nə necədir?—deyə soruşdu. Onun qanun-qadağalardan, olar-olmazlardan xəbəri yox idi. Bilmirdi ki, sual vermək qadağan olunub.

Padşah:

—Şerler—dedi.

—Hansı şerlər?

—Oxuduqlarım.

—Məgər bunlar şer idi—deyə şair üçüncü dəfə qanunu pozdu.

Padşah boğuq səslə:

—Bəli—dedi.

—Axı bunlar şer deyil.

—Niyə?

—Çünki şer tamam başqa şeydir.

Padşah:

—Deməli şerlərim xoşunuza gəlmədi?—dedi.

Şair:

—Hansı şerlər?—dedi.

Padşah qəmli-qəmli vəzirinə baxdı, həlim səslə:

—Bu adam dörd dəfə qanunu pozdu—dedi və lap yavaşdan əlavə etdi:—İşinə baxın.

Vəzir şairə:

—Siz həbs edilirsınız—dedi.

Şair qanun-qadağalardan bixəbər olduğunu elə güman etdi ki, güya onu şahın yazılarını bəyənmədiyinə görə həbs edirlər.

Vəzir:

—Padşah sağ olsun—dedi—məhbəsdə boş yer qalmayıb. İzn verin müvəqqəti olaraq bunu tövləyə salaq.

Padşah dodağını büzdü:

—Xırda-xuruş məsələlərçün mənim vaxtımı alma. Bu adam qanunu pozub. O dustağa salınmalıdır. Harda, nə cür, nə müddətə—bütün bunların nə əhəmiyyəti var?

Gecə isə padşah yenidən şer yazırıdı. O yazır, yazır, elə hey yazırıdı, amma heç kəsə oxumurdu. Düz bir il durmadan yazdı. Seçilmiş əsərlərinin yüz cildi tamam oldu. Düz bir il tamam olanda padşah vəzirini çağırıldı.

—Şairi hüzuruma gətir—dedi.

Bir qədərdən sonra padşahın hüzuruna saçı ağarmış, beli bükülmüş, dişləri tökülmüş bir qocanı gətirdilər. Bu haman şair idi.

Padşah mehribanlıqla:

—Yaman dəyişmişən—dedi—dünyasında tanımadım. Yəqin çox işləyirsən. Bizim andıra qalmış peşəmiz adəmi tez qocaldır—o yorğun-arğın bir ədayla əlavə etdi—mən də bu ili çox işləmişəm. Xeyli yazıb-yaratmışam. “Mənim sözüm” adlı kitab yazmışam. Bir qulaq ver.

Padşah düz beş saat yarımla yazardı. Şair susub durmuşdu.

Padşah oxuyub qurtardı, məlul-məlul şairə baxdı:

—Fikrini söylə, çəkinmə—dedi.

Şair:

—Əmr eləyin məni təzədən tövləyə salsınlar—dedi.

—Axı, niyə, niyə, niyə, nə üçün—həyəcandan padşahın dili-dodağı təpirdi—niyə görə mənim şerlərimi bəyənmirsən?—O doğrudan yanıb-yaxılırdı.

Şair:

—İnciməyin—dedi—hər kəs padşah ola bilmir, hər kəs də şair ola bilməz.

Padşah inadla:

—Yox, ola bilər—dedi. O həm də çox tərs, höcət padşah idi—Mən sənə isbat edəcəm ki, hamı şair ola bilər, hamı, hamı, hamı. Yoxsa elə bilirsən sən göydən zənbillə tək

düşmüsən. Səndən başqa bu cahanda şair yoxdur. Şairlik çox çətin işdir? İndi hamı şair olar, onda görərsən.

Səhərisi gün fərman çıxdı. Məmləkətin bütün əhalisi şer yazmaliydi. Yazmaqdan başqa hamı bir-biriylə şerlə danışmaliydi. Hər şey qafiyələnmişdi—dövlət qanunları, restoran menyüləri, qatarların gəlib-getmə cədvəli. Əgər qafiyə düz gəlməsə qanun maddəsi ya cədvəl dəyişdirilirdi. Xırda-para müvəqqəti çətinliklər meydana çıxırdı. Bir yerdə yanğın olmuşdu, ev sahibi yanğınsöndürənlərə zəng vurmuşdu, amma ünvanının qafiyəsini tapanacan bina yanıb qurtarmışdı.

Padşah şairə:

—İndi sən azadsan—dedi.—Get adamların İçinə, həyata yaxın ol, görəcəksən ki, necə yanılırsanmış. Hamı şer yaza bilər, hamı şer yazmalıdır və hamı şer yazacaq.

Biçarə şair küçəyə çıxdı. Əvvəlcə gün işığından gözləri qaraldı. Susuzluqdan dodaqları cedar-cadar olmuşdu. Su istədi, amma nəsrlə istədiyindən ona su verən olmadı. Özünə çəkmə almaq istəyirdi, yeyib qarnını doydurmaq, bir yer tapıb gecələmək istəyirdi. Amma elə nəşrnən danışındı. Tərsliyindən yox. Bacarmadığından. O şer yazmayı bacarırdı, amma şerlə danışmayı bacarmırdı.

Şairə ya heç cavab vermirdilər, ya da şerlə cavab verirdilər. Şair gün ərzində o qədər qafiyə eşitdi ki, axşam gedib özünü qayadan atdı.

Xəbər padşaha çatdı.

Baş vəzir şerlə:

—Şair özünü qayadan atdı—dedi—oldü.

Padşah qəzəblə:

—O olə bilməz—dedi.

Yeri gələndə qəzəblənməyi də bacarırdı.

Vəzir:

—Siz həmişəki kimi haqlısınız—dedi—o olə bilməz.

—Madam ki, olə bilməz, deməli ölməyib, sağdır.

—Düz buyurursunuz, ölməyib, sağdır.

—Madam ki, sağdır, gərək ona hörmət edək. Şairlər ölkəsində hər şair ehtirama layiqdir.

Şairə yaxşı bir heykəl qoymaq lazımdır. Ona gözəl bir mənzil—sərdaba tikmək lazımdır, xüsusi maşın katafalk təhkim etmək lazımdır, qəzetlərdə şəkillərini çap etmək lazımdır. Hamı bilməlidir ki, şair sağdır. Bir də ki... padşah fikrə getdi, tutuldu, bir müddət susdu, sonra kədərlə əlavə etdi:—bu ölüm çox mənəsiz işdir. Belə xoşbəxt bir diyarda ölmək olar? Belə yerdə ölmək, illah da intihar etmək, nanəciblikdir. Mən təbəələrimə ölməyi qadağan edirəm.

Padşah bu sözləri amiranə bir tərzdə dedi və içində sevindi—qadağan eləməli təzə bir şey tapmışdı.

Günlərin bir günündə padşah vəzirə müraciət etdi:

—Vəzir, indi mən ölümü da qadağan eləyəndən sonra təbələrim yəqin ki, daha lap xoşbəxtidlər.

Vəzir:

—Bəs necə ki, şah sağ olsun—dedi—bizim keçmiş padşahlar, sizin atanız, babanız və ulu babanız da az-çox qadağan etmişdilər, amma sizə çatan olmaz.

Padşah fikirli-fikirli dedi:

—Bəli—dedi—Atam allahı qadağan elədi, mən heç bilmirəm o nə deyən şeydir, amma uşaqlıqda anam hərdən-bir onun adını çəkərdi. Babam güzgü deyilən bir şey varmış, onu qadağan edib. Mən heç bilmirəm o nə deyən sözdür. Axı bu qadağadan neçə il sonra dünyaya gəlmışəm.

Vəzir:

—Güzgü!—dedi—mən heç belə sözü yerli-dibli eşitməmişəm.

Padşah dedi:

—Az-maz yadına gəlir ki, uşaqlıqda nənəm danışardı. Bu güzgü kim imişsə, babama həmişə deyərmış ki, sən çirkinsən, eybəcərsən. Babam da onu məhv eləyib, bütün nəslini qırıb məmləkətdən yox edib.

Vəzir:

—Padşah sağ olsun—dedi—bütün bu qadağalar bizi xoşbəxt elədi. Amma, bilmirəm deyim-deməyim, heç dilim də gəlmir, mənim də sizdən bir böyük xahişim var. Şəxsi xahişim.

Padşah:

—Sən yaxşı vəzirsən—dedi—Səndən razıyam. De gəlsin. Nə istəsən edərəm.

Vəzir:

—Qadağan edin—dedi.

Şah:

—Qadağan ediləsi bir şey qalıbsa, edərəm—dedi.

Vəzir:

—Qalib, qalib—dedi—elə bir şey qalib ki, sizin sadıq təbəələrinizi tamam xoşbəxt olmağa qoymur.

—Denən görüm o nədir. Qadağan edək.

Vəzir piçiltiyla:

—Eşq-məhəbbət—dedi.

Padşah:

—Eşq-məhəbbət deyə təkrar etdi və onun ürəyi sancdı, keçmiş arvadı yadına düşdü.

—Bəli, məhəbbət, sevgi. Nə qədər ki, sevgi qadağan olmayıb, adamlar aşiq olacaqlar, həsrət çəkəcəklər, qısqanacaqlar, ağrıyacaqlar, təklikdən bağırları çatlayacaq.

Vəzir arif adam idi, elə sözlər seçirdi ki, padşahın ürəyinə tikən kimi batırıldı, qəlbinin yaralarına duz basırdı.

—Oğlum—padşah ilk dəfə idi ki, vəzirinə belə müraciət edirdi—sən belə yaraşıqlısan, cavansan, gözəlsən. Sən məhəbbətin ancaq xoş üzünü görmüsən, sən nə bilirsən qısqanlıq, intizar, iztirab, təklik nədir?

—Padşah sağ olsun, mən bütün bu hissləri axır üç saat ərzində keçirmişəm.

—Üç saat! Qəribədir! Arvadın gözəldir, cavandır, səni sevir, sənə sadiqdir.

—Şah sağ olsun, mən də elə bilirdim. Ancaq dörd saat bundan qabaq arvadım şəhər kənarına gəzintiyə çıxmışdım. Orda sizin babanızın—güzgüyü qadağan edən padşahın qəsrinin xərabələri var. Arvadım bu xərabələrə baxmağa getmişdi. O xarabalıqlardan nə isə balaca bir şüşə qırığı tapıb gətirib evə. Mən indi bildim ki, bu tilsimli şüşə imiş.

Arvadım dönüb olub ayrı adam.

—Necə ayrı adam?

—Bəli. İş orasındadır ki, mənim bir baldızım vardı, arvadımın ekiz bacısı. Neçə il bundan qabaq öldü—vəzir tələsik əlavə etdi—o vaxt hələ ölməmək haqqında qanun çıxmamışdı.

Padşah:

—Yaxşı, sonra—dedi.

—Arvadım həmin şüşədən gətirib hər dəqiqə bu şüşəyə baxır, öz-özünə gülür, danışır: əziz bacım, gözümün ağı-qarası—deyir, axır ki, səni gördüm. Elə bil mənə dünyayı bağışladın. Bu sehirli şüşədən görürəm ki, sağ-salamatsan, maşallah, gülürsən, danışırsan.

Padşah:

—Yox əsi,—dedi.

—Bəli, şah sağ olsun. Əvvəlcə mən elə bildim başına hava gəlib. Amma sonra şüşəni gizlədib hamama getdi, mən də əlustü şüşəni götürüb baxdım. Baxdım nə gördüm!

—Nə gördün? —deyə padşah maraqla soruşdu.

—Şah sağ olsun, bu doğrudan da sehirli şüşə imiş. Amma arvadım məni aldadıbmış. Ömrümüzdə birinci dəfə idi mənə yalan satırdı. Şüşədə bacısı-zad yox imiş. Bacısının-zadnan danışmırımsı. Şüşəyə baxıb mən cavan və gözəl bir oğlanı —xoşbəxt rəqibi gördüm. Qan vurdυ başıma, o saat gördüm ki, o da hirsləndi, qaşlarımı çatdım, o da çatdı və başa düşdüm ki, mən nə qədər ona nifrət edirəmsə, o da mənə o qədər kin bəsləyir. Arvadım da bu adamlar danışır, sözləşirmiş, bu novcavan da şüşədən ona him-cim eləyirmiş. Mənim bağrim çatlayır, əlahəzrət, qısqanlıqdan boğuluram. Siz məni qaldırdınız, üçüncü vəzir idim, birinci oldum, bütün rəqiblərimi və düşmənlərimi yerlə

Yeksan edib xoşbəxtliyə çatdırdım. Baxtlarını açıb qapılarını bağlatdım, amma bu adamı mən tanımiram, heç vədə onu görməmişəm. Bilmirəm arvadım onunla harda tapışib. Mənim ürəyim partlayır. Bütün hökmüm, qüdrətim acizdir. Yalvarıram, əlahəzrət, məhəbbəti qadağan edin ki, daha o vəfasızı sevməyim, sakit olum. Yenə xoşbəxt olum.

Padşah:

—Əzizim—dedi—heç kefini pozma, o bizim əlimizdə nədir ki, bu saatca qadağan edərik. Amma mən sənin o rəqibini görmək istəyərdim. Görüm, o vəfasız sənin kimi iyid, gözəl, cavan oğlanı kimə dəyişib. Bəlkə mən tanıdım onu. Əgər mənim təbəələrimdən olsa, vay onun halına, hani o şüşə, ver görüm.

Vəzir:

—Budur—dedi, cibindən balaca bir şüşə parçası çıxardıb padşaha uzatdı. Padşah aldı, baxdı, baxdı, sonra bərkdən qəhqəhə çəkib güldü.

—Baş vəzir olsan da, axmağın birisənmiş—dedi—Belə çirkin, eybəcər bir qoca kaftardan ötrü qanını qaraldırsan.

Padşah çox ağıllı və təcrübəli padşah idi, adamın sıfətinə baxıb bütün varlığını təyin edə bilərdi. İndi də şüşəyə baxıb deyirdi:

—Əşı, bunun küt sıfətini görmürsən, görmürsən ki, axmağın, rəzilin biridir, bütün dünyaya nifrət edir. Özünü xeyirxah göstərir, amma hamiya kin bəsləyir. Kin bəsləyir, ona görə ki, bədbəxtidir. Bədbəxtidir, ona görə də hamını bədbəxt etmək istəyir, əşl bunun hay-hayı gedib, vay-vayı qalıb. Bu gün sabah gorbagor olacaq. Belə bir gorbagorun üstündə qanını qaraltmağa dəyərmi?

Doğrudan da padşah düz deyir: qanını qaraltmağa dəyərmi?

3 aprel. 1970

Veb direktor: Betti Bleyer

Mətni yiğdi və veb üçün hazırladı: Ülvıyyə Məmmədova

AZERİ.orga qoyuldu: oktyabr, 2003-cü il